



BİNƏQƏDİ

Binəqədi Rayon İcra Hakimiyyətinin kollektivi
19 may 2015-ci il tarixdə
Binəqədi rayonu Azadlıq prospekti 200/36 sayılı çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı həlak olanların yaxınlarına dərin hüznə başsağlığı verir.


№19 (113) | 22 may 2015

İCTİMAİ-SİYASİ QƏZET

Qiyməti: 40 qəpik

Prezident İlham Əliyev Binəqədə yəngin baş verən binanın yerləşdiyi ərazidə olub

Ölkə başçısının rəhbərliyi ilə Dövlət Komissiyasının ilk iclası keçirilib



Mayın 19-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Mayın 20-də səhər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hadisə yerində olub.

Dövlətimizin başçısı binaya baxış zamanı hadisənin səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi, hadisə vaxtı zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə yardımın göstərilməsi və digər məsələlərə əlaqədar Dövlət Komissiyasının üzvlərinə yerində tapşırıqlarını verib.

Həmin gün baş verən yanğınla əlaqədar yaradılan

Dövlət Komissiyasının Azərbaycan Prezidentinin rəhbərliyi ilə ilk iclası keçirilib.

İclasda çıxış edən **Azərbaycan Prezidenti İlham ƏLİYEV** deyib:

– Dünən Binəqədi rayonunun ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər həlak olmuş, onlarla insan yaralanmışdır.

Həlak olanların ailələrinə, onların yaxınlarına, qohumlarına bir daha başsağlığı verirəm. Təklif edirəm ki, həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilsin (hadisə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub). Allah rəhmət eləsin.

Mənə verilən məlumata görə, hazırda xəstəxanalarda

20-yə yaxın insan var. Onların müalicəsi təmin edilir. Səhiyyə Nazirliyi hər şeyi edir ki, onlar tezliklə sağalıb evə qayıtsınlar.

Qeyd etməliyəm ki, hadisə zamanı bizim bütün dövlət qurumlarımız çox böyük fədakarlıq göstərmişlər. Səhiyyə işçiləri, təcili tibbi yardım işçiləri, xilasedicilər, polis əməkdaşları böyük peşəkarlıq və fədakarlıq, qəhrəmanlıq göstərmişlər. Onlarla insan binadan təxliyyə edildi, xilas olundu. Bu xilasetmə əməliyyatlarında iştirak etmiş bütün insanlara dərin minnətdarlığımı bildirmək istəyirəm.

Hadisə ilə bağlı dünən mənim Sərəncamımla Dövlət Komissiyası yaradılmışdır. Bu gün biz Komissiyanın bir-

inci iclasını keçirik. Komissiyanın birinci iclasına şəxsən mən özüm rəhbərlik edirəm.

Komissiya bütün məsələləri araşdırıb rəy verməlidir. İlk növbədə, yanğının nəticələri araşdırılmalıdır. Hüquq mühafizə orqanlarına göstəriş verilmişdir. Onlar bu işlərlə məşğuldurlar. Dünən cinayət işi açılmışdır. Cinayət törətmiş insanlar məsuliyyətə cəlb olunmalıdırlar.

Hazırda komissiya işləyir. Əsas məsələ ondan ibarətdir ki, zərərçəkmiş insanlara qayğı, diqqət göstərsin. Onlar indi müvəqqəti olaraq mənzil şəraiti ilə təmin edirlər. Göstəriş verilmişdir ki, onların müvəqqəti məskunlaşması ilə bağlı bütün müvafiq tədbirlər görülsün. Onlara

maddi kömək də göstərilirdir ki, bina təmir olunanaq onlar müvəqqəti olaraq kirayədə qalsınlar. Bu məsələlər öz həllini tapır.

Eyni zamanda, əlbəttə ki, yanğının səbəbləri ciddi şəkildə araşdırılmalıdır. Qeyd etdiyim kimi, hüquq mühafizə orqanları artıq işə başlamışlar. Binanın təmiri ilə məşğul olan şirkətin rəhbərləri saxlanılıb və məsələ ciddi araşdırılmalıdır.

Bu, birinci hadisə deyil. Bundan bir qədər əvvəl Xətai rayonunda da oxşar hadisə baş vermişdir. Xoşbəxtlikdən orada heç kim həlak olmamışdır. Ancaq o məsələ də ciddi araşdırılmalıdır. Onu da qeyd etməliyəm ki, Xətai rayonundakı yaşayış binasında

baş vermiş yanğının nəticəsi ilə bağlı araşdırmalar aparılır. Qeyd etməliyəm ki, o binanın təmiri ilə məşğul olan şirkət başqa şirkət idi.

Yəni, bu, onu göstərir ki, hər iki hadisədə binanın təmiri ilə məşğul olan şirkətlər böyük məsuliyyətsizlik göstərmişlər. İndi əlbəttə ki, hüquq mühafizə orqanları bu məsələni araşdıracaq. Hələ ki, bir şey demək istəmirəm. Amma ilkin versiya ondan ibarətdir ki, təmirə istifadə olunan üzlük materialları keyfiyyətsiz idi və odadavamlı materiallar deyildi. Mən Bakıda aparılan təmirə bağlı dəfələrlə məsələ qaldırdım ki, ilk növbədə, təmir keyfiyyətlə aparılmalıdır və təhlükəli

maddələrdən istifadə olunmamalıdır.

Müvafiq dövlət qurumlarının nümayəndələri mənə də dəfələrlə inandırıcıdır ki, istifadə olunan bütün materiallar keyfiyyətlidir və odadavamlıdır. Ancaq hadisə onu göstərir ki, bu, yalan məlumatdır. Bu məsələ də araşdırılmalıdır ki, bu binaların təmirində istifadə olunan materiallar harada istehsal edilib, və ya haradan idxal olunub! Onlara kim sertifikat verir? Hansı ekspertizadan keçib? Əgər ekspertizadan keçməyibsə, deməli, bu binalar qanunsuz şəkildə təmir olunub. Yəni, bütün bu məsələlər ciddi şəkildə araşdırılmalıdır.

Arđı səh. 3-də

BMT-nin Qlobal Forumuna hazırlıqla bağlı fikir mübadiləsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 17-də BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser qəbul ediblər.

Nassir Abdulaziz Al-Nasser ölkəmizə səfərindən ötən dövr ərzində Bakıda gedən yüksək inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Qonaq qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan böyük uğurlar əldə edib və Bakıda keçiriləcək birinci Avropa Oyunları mühüm əhəmiyyət daşıyır. Üçüncü Ümumdünya Mədəniyyətlərərası Dialoq Forumunun

önəmindən danışan Nassir Abdulaziz Al-Nasser təmsil etdiyi qurumun Forumun etibarlı tərəfdaşı olmasından məmnunluğunu vurğulayıb.

O, ölkəmizdə millətlər, dinlər, mədəniyyətlərərası dialoqun və qarşılıqlı anlaşma siyasətinin davam etdirilməsi işini yüksək dəyərləndirib, "Bakı prosesi"ne verdiyi töhfəyə görə Prezident İlham Əliyevə minnətdarlıq edib.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasserin fikirlərinə razılığını bildirən dövlətimizin başçısı ölkəmizdə keçirilən digər beynəlxalq tədbirlər kimi, 2016-cı ildə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunun da yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib.

Görüşdə gələn il Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna hazırlıq prosesi ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Ümumdünya Mədəniyyətlərərası Dialoq Forumu

Mayın 18-də Bakıda "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşmaq" mövzusunda III Ümumdünya Mədəniyyətlərərası Dialoq Forumu öz işinə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı mərasimdə nitq söyləyib: "Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəşifində iştirak yerləşir. Biz Avropa və Asiya arasında yerləşirik. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynamışdır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar. Biz fəxr edirik ki, bu müsbət meyillər müstəqillik illərində daha da güclənmişdir. Bizim tarixi



abdələmə nəzər salmaq yetər ki, Azərbaycanın mədəni müxtəlifliyi aydın görünsün.

Biz tarixi və mədəni irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən olan, 743-cü ildə inşa edilmiş Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələ-

rindən biri – Qafqaz albanlarının kilsəsi Azərbaycanın digər qədim Şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələr, sinaqoqlar, atəşpərəstlər məbədi bizim mədəni irsimizin tərkib hissəsidir və biz bunlarla fəxr edirik.

Bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupla-

rın nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər. Düşünürəm ki, bu, bizim ən böyük sərvətimizdir. Biz bundan qürur duyuruq və multikulturalizm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi üçün müxtəlif beynəlxalq tədbirlər

keçirik. Hesab edirəm ki, müsbət meyillərin güclənməsi üçün dünyada belə tədbirlərə, açıq müzakirələrə və fikir mübadiləsinə ehtiyac var.

Təəssüflər olsun ki, bu gün dünyanın müxtəlif yerlərində baş verənlər dərin narahatlıq doğurur. Biz mənfi istiqamətdə cərəyan edən meyillərin şahidi oluruq. Bu səbəbdən ölkələri, sivilizasiyaları və dinləri daha da yaxınlaşdırmaq üçün hansı işlərin görülməsi olduğunu açıq və səmimi müzakirə etməliyik. Gərginliyin və nifrətin azaldılması beynəlxalq gündəmin ən mühüm məsələlərindəndir. Bizim ölkədə multikulturalizm ənənələri hər zaman güclü olub və Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu dəyərlərin təşviqi istiqamətində hökumətimizin atdığı daha bir addım idi.

Arđı səh. 2-də

• AKTUAL

4



Mehriban Əliyeva yanğın nəticəsində xəsarət alanların vəziyyəti ilə maraqlanıb

• GÜNDƏM

5



Yanğın zamanı xəsarət alanlar qayğı ilə əhatə olunublar

• TƏDBİR

6



9-cu mikrorayonda növbəti səyyar görüş

• AKSIYA

8



Binəqədi rayonunda növbəti ağacəkmə kampaniyası

Dövlət başçısı beynəlxalq sərgilərin açılışında iştirak edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Bakı Sərgi Mərkəzində "World Food Azerbaijan-2015" XXI Azərbaycan Beynəlxalq qida sənayesi və "Caspian Agro-2015" IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olub.

Dövlətimizin başçısına məlumat verilib ki, hər il keçirilən "World Food Azerbaijan" sərgisində həm ölkəmizin, həm də dünya ərzaq bazarının aparıcı qida məhsulları istehsalçıları, distribüterləri və təchizatçıları iştirak edirlər. Bu il sərgidə iştirak edən şirkətlərin sayı 250-dən çoxdur. Sərgidə Belarus, Bolqarıstan, Almaniya, Hindistan, İtaliya, İspaniya, Qazaxıstan, Koreya Respublikası, Litva, Niderland Krallığı, Polşa, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Fransa, Çexiya və digər ölkələrin şirkətləri təmsil olunur. Avstraliya, Argentina, Belarus və Litva isə sərgiyə milli ekspozisiyalarla qatılıblar. Sərginin ənənəvi bölmələrində balıq, mal, qoyun, quş ətə, konserv-

ləşdirilmiş süd məhsulları, baqqalıyy və qənnadı məmulatları, soyuducu sistemlər, içkilər və bir çox digər məhsullar təqdim olunur. "World Food Azerbaijan"da çörəkbişirmə müəssisələri üçün avadanlıq və qablaşdırma ləvazimatı da nümayiş etdirilir.

"Caspian Agro 2015" sərgisi ilə tanışlıq zamanı ölkə başçısına bildirilib ki, burada Almaniya, Yunanıstan, İtaliya, İspaniya, Koreya Respublikası, Niderland Krallığı, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Fransa və digər ölkələrdən kənd təsərrüfatı məhsulları və avadanlıqlarının istehsalçıları və distribüterləri iştirak edirlər. Sərgiyə Şri-Lanka və İordaniya şirkətləri ilk dəfə qatılıblar. "Caspian Agro 2015"-də Azərbaycanın kənd təsərrüfatı bazarına çıxmaq üçün ilk addımları atan bir çox yeni şirkət iştirak edir. Ənənəvi olaraq, Azərbaycanın regionlarından gələn sahibkar və fermerlərin ən yeni avadanlıq və texnika ilə tanış olmaları üçün "Caspian Agro" sərgisində infoturlar təşkil ediləcək.

İkitərəfli münasibətlər uğurla inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Belarus Respublikası Baş nazirinin müavini Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Baş nazirin müavini Vladimir Semaşko Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlətimizin başçısına çatdırıb. O, ölkəmizə səfərindən ötən qısa dövr ərzində Azərbaycanla gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Vladimir Semaşko Azərbaycanın dünyada ilk dəfə keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq proseslərinin maraqla izləndiyini vurğulayıb.

Dövlətimizin başçısı ölkəmizdə birinci Avropa Oyunlarına hazırlıq işlərinin qısa vaxt ərzində, cəmi iki ilə başa çatdırıldığını qeyd edərək bu Oyunların keçirilməsi üçün ən müa-

sir idman obyektlərinin və infrastrukturunun yaradıldığını bildirib.

Görüşdə XXI Azərbaycan Beynəlxalq qida sənayesi və IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgilərinin yüksək səviyyədə təşkil olunduğu vurğulanı, bu tədbirə marağın ildən-ildə artdığı qeyd olunub.

Söhbət zamanı Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanı, kənd təsərrüfatı, sənaye, maşınqayırma və digər sahələrdə əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı Prezident Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Belarus dövlətinin başçısına çatdırmağı xahiş edib.

Ümumdünya Mədəniyyətlərəarası Dialoq Forumu

Əvvəli səh. 1-də

Multikulturalizmin alternativini yoxdur. Hesab edirəm ki, siyasətçilərin, ictimai xadimlərin, beynəlxalq təsisatların, qeyri-hökumət təşkilatlarının və mediannın bu məsələdə məsuliyyəti artmaqdadır. Bildiyimə görə, Forumun mövzularından biri məhz ictimai xadimlər və siyasətçilərin məsuliyyətinə həsr ediləcək. Biz bəzi hallarda görürük ki, dini nifrət süni şəkildə yaradılır. Bəzən dünyanın müxtəlif yerlərində etnik və dini zəmində zorakılığın şahidi olur və o zaman siyasətçilərin və vəziyyətə təsir edə bilən insanların məsuliyyəti artır. Düşünürəm ki, bu səbəbdən multikulturalizm dəyərlərini birgə söylərlə təşviq etməliyik. Bilirəm ki, bununla bağlı müxtəlif fikirlər və bəzən də pessimist ideyalar var. Lakin multikulturalizmin müsbət nümunələri də var və Azərbaycan onlardan biridir. Hesab edirəm ki, multikulturalizmi gələcəyi olmayan məfhum kimi təqdim etmək təhlükəlidir, əksinə söylərimizi dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək. Bu səbəbdən artıq dünyada multikulturalizm mərkəzlərindən biri olaraq tanınan Azərbaycan kimi ölkələrin nümunəsi yaxşı göstəricidir ki, multikulturalizm yaşayır və biz müsbət meyilləri stimullaşdırmalıyıq. Bunun alternativini nədir? Təcrid olunma, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillərdir ki, onlar artıq bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub.

Mədəni müxtəliflik və mədəniyyətlərəarası dialoqun təşviqinin ən vacib elementlərindən biri əlbəttə ki, təh-



silidir. Biz təhsilə böyük diqqət yetiririk və fəxr edirik ki, Azərbaycanda savadlılıq 100 faizə bərabərdir. Təhsil gələcəyin, inkişafın yoludur. Elə inkişaf etmiş ölkələr var ki, onlar tərəqqini təbii sərvətlərlə deyil, təhsil, elm və texnologiyaların inkişafı sayəsində təmin ediblər. Eyni zamanda, təhsil ekstremizmə, radikalizmə, fundamentalizmə, terrorçuluğa qarşı təminatdır. Bu, müasir həyatın təhlükəli elementlərinə qarşı sığortadır. Bildiyimə görə, bu mövzu ətrafında müzakirələr Forumun diqqət mərkəzində olacaq və hesab edirəm ki, Azərbaycanın təcrübəsi də maraqlı olacaqdır. Çünki biz də bu gün təhsil sistemimizi transformasiya edirik və onu beynəlxalq standartlara çatdırırıq.

Biz məmnunuq ki, gənc nəsill azərbaycanlılar həyatda öz layiqli yerlərini tutmaq və ölkənin potensialını gücləndirmək üçün daha çox öyrənmək, qabiliyyətlərini artırmaq arzusunda dirlər. Eyni zamanda, biz fəxr edirik ki, gənc nəsill vətənpərvərdir. Vətənpərvərlik insanların ölkəsini sevməsi deməkdir. Ha-

belə bu, dövlətlər və xalqlar arasında birliyi gücləndirən amildir. Biz hər zaman hesab edirik ki, ölkəyə, xalqa, dinə olan hörmət digərlərinin ənənələrinə və dəyərlərinə hörmətdən başlayır. Yalnız bu yolla uğura nail olmaq mümkündür.

Müstəqil Azərbaycan nisbətən gənc dövlətdir, yalnız 24 ildir ki, müstəqildir. Lakin bu illər islahat, transformasiya, inkişaf illəri olub. Biz dövlətimizi qurmaq fürsəti əldə etdik. Biz ənənələr və mədəniyyət ölkəsiyik. Siz Bakının abidələrini görürsünüz. Ölkəmizin digər yerlərinə səyahət etsəniz xalqımızın memarlıq tarixi və dini abidələrini görürsünüz. Bu da bizim mədəni irsimizin bir hissəsidir. Həmişə müstəqil ölkə kimi biz gəncik və biz dövlətimizi, siyasi sistemimizi qurmalı idik. Hesab edirəm, qısa bir zamanda bizim ölkəmizin təcrübəsi onu nümayiş etdirib ki, inkişafa, tərəqqiyə sadıqlıq, cəmiyyətin dəstəyi varsa, transformasiya uğurlu ola bilər.

Məqsədlərimizə nail olmaq və inkişaf etmiş dövlətə çevrilmək üçün görüləcək işlərimiz çoxdur. Halbuki

Davos İqtisadi Forumunun qiymətləndirməsinə əsasən iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə Azərbaycan dünyada 38-ci yerdədir. Buna isə təbii sərvətlər hesabına yox, islahatlar hesabına nail olunub. Bununla yanaşı, biz xalqları daha da yaxınlaşdırmaq üçün müxtəlif layihələrin təşəbbüskarıyıq. Bunlar enerji, iqtisadiyyat, siyasi əlaqələr sahələrinə, habelə humanitar sektora aiddir. Biz hər il Bakıda Beynəlxalq Humanitar Forum, Dünya Dini Liderlərinin Zirvə Görüşünü təşkil edirik. Bugünkü Forum da artıq üçüncü dəfədir təşkil edilir.

Üç həftədən, yəni, bir aydan da az vaxtdan sonra Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. 2012-ci ilin sonunda qəbul edilmiş qərar çox müdrik qərar idi. Həminlərə görə Yay Olimpiya Oyunlarına bərabər oyunların 2 il yarım müddətdə təşkil edilməsi böyük çağırış idi. Avropa Olimpiya Komitəsinin dünyada ilk Avropa Oyunlarının müsəlman əhaliyə malik Azərbaycanı keçirilməsi ilə bağlı qərarı son illər qəbul edilmiş ən müdrik qərarlar-

dan biridir. Biz 6000 Avropa idmançısını bir araya gətirəcəyik. Artıq hazırlıq prosesinin yekun mərhələsindəyik. Bu, yalnız böyük idman tədbiri deyil, həm də dostluq və tərəfdaşlıq tədbiri olacaq. Bizim üçün isə bu, təbii ki, ölkəmizi və qonaqpərvərliyimizi nümayiş etdirmək baxımından yaxşı fürsət olacaq. İki ildən sonra isə biz İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Yəni, iki il ərzində eyni ölkədə, eyni şəhərdə həm Avropa, həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək. Hesab edirəm ki, iki il ərzində hər iki oyunun eyni ölkədə təşkil edilməsi Avropa idman tarixində nadir hal olacaq.

2008-ci ildə "Bakı prosesi" bizim təşəbbüsümlə başlamışdır. Bizim təşəbbüsümlə idim ki, Avropa Şurasının mədəniyyət nazirlərinin iclasına İslam Əməkdaşlıq Təşkilatının nazirləri dəvət edilsin. Bu, ilk belə hal idi. Çünki Azərbaycan hər iki təşkilata üzv olan azsaylı ölkələrdəndir. Daha sonra – 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatı mədəniyyət nazirlərinin iclasına Avropa Şurası mədəniyyət nazirləri dəvət edildi. Bunlar bizim təşəbbüslərimiz idi və artıq buna "Bakı prosesi" adı verilib.

Bu gün mədəniyyətlərəarası və sivilizasiyalararası dialoq, multikulturalizmə aid məsələlər "Bakı prosesi" nə daxildir. Biz söylərimizi davam etdirəcəyik və 100-dən artıq dövlətdən olan nümayəndələrin Bakıya səfər edərək bu mühüm məsələləri müzakirə etməsi bizdə məqsədlərimizə nail olmaqla bağlı ruh yüksəkliyi yaradır. Biz dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfəmizi verməyə çalışacağıq.

Yol-nəqliyyat infrastrukturunu yenilənir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Bakı Olimpiya Stadionu ətrafında inşa olunan yol-nəqliyyat infrastrukturunun açılışında iştirak edib.

Dövlət başçısı əvvəlcə Bakı Olimpiya Stadionu ətrafında aparılan abadlıq işləri ilə tanış olub.

Olimpiya Stadionu ətrafında 82 min kvadratmetrlik ərazidə geniş yaşillıq sahəsi salınıb. 68 min tamaşaçı tutumlu stadion Olimpiya normalılarına əsasən insanların daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3 min 100 yerlik av-

tomobil parkı inşa edilib. Bu nəhəng idman qurğusu müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçilir və şəhərimizdə həyata keçirilən quruculuq işlərinə bir töhfədir.

Prezident İlham Əliyevə məlumat verilib ki, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun "Koroğlu" stansiyasına qədər yeni avtomobil yolunun inşasının birinci hissəsi layihəyə uyğun olaraq tam başa çatdırılıb. İnşası "Azvirt" MMC tərəfindən aparılan yolun birinci hissəsi əsasən Bakı Olimpiya Stadionu ətrafındakı əraziyə düşür. Burada işlər yüksək səviyyədə həyata keçirilib. Çəkilib



yolun ümumi uzunluğu bir kilometrdir və onun hərəkət hissəsi 2-6 zolaqlıdır. Yol boyunca 2 körpü inşa olunub. Birinci körpünün uzunluğu

205, ikinci körpünün uzunluğu isə 162 metrdir.

Azərbaycan Prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısı əra-

zidə piyadalar üçün nəzərdə tutulan yol ilə də tanış olub. Bildirilib ki, ərazidə uzunluğu 900 metrə, eni isə 30 metrə yaxın olan piyada yolu inşa edilib, yol üzərində iki tunel tikilib. Yolun qapalı hissəsinin uzunluğu 92, açıq hissəsinin uzunluğu 691 metrdir. Piyadalar üçün nəzərdə tutulan yolda 115 metr uzunluğunda kompleksə daxil olan üçüncü körpü də inşa olunub. Tunnel-dən keçən yollar Bakı Olimpiya Stadionu ilə Olimpiya şəhərciyini birləşdirir. Yarışları izləmək üçün avtobuslarla əraziyə gələn tamaşaçılar bu piyada yolu ilə Bakı Olimpiya Stadionuna rahat hərəkət edə bilərlər.

Əlaqələrin genişlənməsinə əminlik ifadə olunub

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni ilə görüşüblər.

Görüşdə Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, müxtəlif sahələrdə həyata keçirilən birgə layihələrin önəmi qeyd olunub. Prezident İlham Əliyev bu ilin aprelinde Səudiyyə Ərəbistanına rəsmi səfərinin uğurla keçdiyini və müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin

daha da inkişaf etdirilməsi baxımından səmərəli olduğunu diqqətə çatdırıb.

İyad bin Amin Mədəni paytaxtımızda həyata keçirilən genişmiqyaslı abadlıq işlərinin, inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Artıq Bakıda üçüncü dəfə keçirilən Ümumdünya Mədəniyyətlərəarası Dialoq Forumunun əhəmiyyətindən danışan qonaq bu tədbirin müxtəlif fikirlərinin dinlənilməsi və onların tətbiqi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.

Əməkdaşlığın perspektivləri müzakirə edilib

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İSESCO-nun baş direktoru Əbdülməlik bin Osman əl-Tuveycri ilə görüşüblər.

Görüşdə Azərbaycanla İSESCO arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edilib, Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərəarası Dialoq Forumunun xalqlar və mədəniyyətlərəarası dialoqun inkişafı baxımından əhəmiyyəti yüksək qiymətləndirilib. Bakının artıq mühüm məsələlərin müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi



edən məkana çevrilməsinin əhəmiyyəti vurğulanı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin

vacibliyi bildirilib. Söhbət zamanı Azərbaycan ilə İSESCO arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

BİNƏQƏDİ

Təsisçi:
Binəqədi Rayon İcra Hakimiyyəti

Baş redaktor:
Rüfət Mərdanov

Ünvan:
**AZ1130, Bakı, Binəqədi rayonu,
Nizami Nərimanov küçəsi, 75**

Tel.: (012) 563 57 28

E-mail: binqediqazet@mail.ru

Qeydiyyat nömrəsi: 55 | VÖEN: 1002874841

"Binəqədi" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməsi, "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Tiraj: 2000 | Qiyməti: 40 qəpik

Mehriban Əliyeva yanğın nəticəsində xəsarət alanların vəziyyəti ilə maraqlanıb



Mayın 20-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 1 nömrəli Bakı Kliniki Tibbi Mərkəzinə gələrək Binəqədi rayonundakı çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində xəsarət alanların vəziyyəti ilə maraqlanıb.

Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanın birinci xanımına burada müalicə alanların səhhiyyə barədə məlumat verib. Bildirilib ki, mayın 19-da paytaxtın Binəqədi rayonunda baş verən yanğın zamanı ümumilikdə 56 nəfər tibbi yardım üçün müraciət edib. Onlardan 15-nə yerində tibbi yardım göstərilib, 41 nəfər isə xəstəxanalara yerləşdirilib. Xəstəxanalara yerləşdirilənlərdən 26-sı mayın 19-da buraxılıb. Bir



nəfər isə həkimlərin sayına baxmayaraq, dünən gecə dünyasını dəyişib. Beləliklə, yanğın zamanı ölənlərin sayı 15-ə çatıb. Hazırda 14 nəfərin xəstəxanalarda müalicəsi

davam etdirilir. 1 nömrəli Bakı Kliniki Tibbi Mərkəzinin toksikologiya şöbəsində isə 12 xəstə müalicə alır. Xəsarət alanlardan üçü uşaqdır. Onlar üç, dörd və altı yaşlarındadırlar. Məlumat verilib ki, hazırda xəstələrin vəziyyəti orta ağırdır və həyatları üçün təhlükə yoxdur.

Yanğın zamanı xəsarət alanlar dövlətimizin başçısı

İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya onlara göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yanğın zamanı xəsarət alanlarla söhbət edib. Bildirib ki, onların müalicəsinin yüksək səviyyədə aparılması və yanan binanın sakinlərinə dəyən maddi ziyanın ödənilməsi Prezident İlham Əliyevin birbaşa nəzarətindədir. Yanğın zamanı dünyasını dəyişənlərin ailələrinə başsağlığı verən Azərbaycanın birinci xanımı deyib ki, hadisənin səbəblərini araşdırmaq lazımdır.

Mehriban Əliyeva xəstələrə şəfa diləyib, onların sağlamlıqlarının bərpa olunması üçün daha yüksək səviyyədə aparılması üçün tapşırıqlarını verib.

Yanğının nəticələri aradan qaldırılır

MƏHƏBBƏT ORUCOV

Mayın 19-da Binəqədi rayonu Azadlıq prospekti 200/36 sayılı yaşayış binasında baş vermiş dəhşətli yanğın ölkə mediasında geniş müzakirə obyektinə çevrilib. Bütövlükdə binanı çənginə alan yanğın zamanı buradakı bütün mənzillərə ciddi ziyan dəyib. Yanğın baş verən andan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və RİH başçısı Aparatının əməkdaşları, daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov, baş prokurorun müavini Rüstəm Usubov, Fövqəladə Hallar Nazirliyinin rəhbər şəxsləri, hüquq-mühafizə orqanlarının və digər güc strukturlarının təmsilçiləri hadisə yerində olublar.

Hadisə baş verdiyi ərazi rayon icra hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən tam nəzarətə götürülüb, binanın söndürülməsinə və sakinlərin evakuasiyasına başlanılıb. Ərazidə təhlükəsizlik çəmbəri yaradılıb və hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Fövqəladə Hallar Nazirliyinin texnikası ilə yanaşı, yanğının söndürülməsinə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin texnikası da cəlb edilib. Xəsarət alanlar təcili tibbi yardım əməkdaşlarının köməyi ilə dərhal xəstəxanalara yerləşdiriliblər. Baş vermiş güclü yanğının söndürülməsində FHN-in ventilyotlarından istifadə edilib.

Nəhayət, operativ şəkildə həyata keçirilən işlər nəticəsində gəncə saatlarında alovu tam söndürmək mümkün olub. Həmin gün axşam saatlarında isə Prezident



Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyev və fəvqəladə hallar naziri Kəmaləddin Heydərov hadisə yerinə baş çəkiblər. Yanğının fəsadları barədə tərtib edilmiş aktlar təqdim olunub və hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsində xüsusi qərarların fəaliyyətə başladığı, onun işinə rayon icra hakimiyyətinin məsul əməkdaşlarının cəlb olunduğu bildirilib.

Binəqədi rayonunda yerləşdirilmiş qərarlardan verilən məlumata görə, yeni yaradılmış Dövlət Komissiyası mayın 19-dan etibarən yanğından zərər çəkmiş insanlara dəyən ziyanın araşdırılması istiqamətində işlərə başlayıb. Bildirilib ki, ölkə Prezidentinin tapşırığı ilə rayon ərazisində yaradılan qərarlarda sutka ərzində dayanmadan iş gedir. Yanğından zərər çə-

kən vətəndaşlar qərarqahda qeydiyyatda düşüblər və Prezidentin tapşırığına əsasən hər ailəyə ilkin vəsait ödənilib. Eyni zamanda, dünyasını dəyişən insanlarla bağlı da tədbirlər görülüb. Cənab Prezidentin tapşırığına əsasən, yas mərasimlərinin bütün xərcini dövlət öz üzərinə götürüb. Qeyd olunub ki, istər Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri, istər bələdiyyə sədr-ləri, istərsə də Bakı Şəhər İcra Hakimiyyətinin və Dövlət Komissiyasının müvafiq qurumlarından olan nümayəndələr müntəzəm şəkildə ərazilərə baş çəkir, yas mərasimlərində olur, yanğından zərər çəkmiş vətəndaşların problemləri ilə yaxından maraqlanırlar.

Hadisə yerində olan Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayilov əməkdaşımızla söhbətində

bildirib ki, hazırda binanın içərisində yoxlama aparılır. Binada söküntü işləri aparıldığından təhlükəsizlik baxımından bütün sakinlər yanğına əlaqədar yaradılmış qərarqahda göndərilirlər: "Rayon rəhbərliyinin köməkliyi ilə vətəndaşların müəyyən olunan yerlərdə yerləşdirilməsi təmin edilib. Sakinlər kirayə mənzillərdə və Sərhəd Qoşunlarının Bilgə qəsbəsinə qərarqahda yerləşdirilib. Hadisə ilə bağlı yaradılmış qərarqahda bütün məsələlər müzakirə olunur və sakinlərə operativ məlumat verilir".

Qeyd edək ki, yarımmiş binanın sakinləri üçün müvəqqəti olaraq ayrılmış yerlərdən biri də Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin Bilgə qəsbəsinə Mühərib və əmək əlləri pansionatıdır. Əmək və əhəlinin sosial müdafiə-

si naziri Səlim Müslümov mayın 20-də pansionatda olaraq, yanan binanın sakinlərindən bir hissəsinin müvəqqəti yerləşdirilməsi üçün nəzərdə tutulan otaqlar və koteclərdəki şəraitlə tanış olub. Zərərçəkənlərin burada yerləşdirilməsi və lazımı xidmətlərin təmin olunmaları üçün müvafiq tədbirlər görülüb, otaqlar lazımı məişət avadanlıqları ilə təmin olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə, Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar 50 nəfər yarımlı təcili tibbi yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib. Əvvəlcədən tam hazır vəziyyətə gətirilmiş xəstəxanalarda yaralılara ən yüksək səviyyədə bütün lazımı tibbi yardım göstərilib.

Hazırda xəsarət alanların əksəriyyəti 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində toksiki zəhərlənmə diaqnozu ilə müalicə olunur. Digər yaralılar Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 6 saylı Bakı Şəhər Xəstəxanasına yerləşdirilib. 10 nəfər isə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerində yardım göstərilib.

Məlumatda həmçinin bildirilib ki, Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri yaralılardan vəziyyəti ilə şəxsən tanış olaraq lazımı göstərişlər verirlər. Yanğın başlanan andan hadisə yerində 30 ədəd təcili və təxirəsalınmaz tibbi yardım briqadası çalışıb. Aldığımız son məlumata görə, xəstəxanalarda olan yaralılardan həyatı təhlükəsi yoxdur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Dövlət Komissiyasının ilk iclası keçirilib

Əvvəlki sah. 3-də

Azərbaycanda bu qədər işlər görülür, bu qədər abadlıq-quruculuq, təmir-bərpa işləri görülür. Bütün işlər ən yüksək keyfiyyətlə görülür. Mənim birinci tələbim bundan ibarətdir – təhlükəsizlik və keyfiyyət. Ancaq həyatda biz onu görürük ki, bu qaydalar pozulur, qanunsuz evlər tikilir. İndi Bakıda, Azərbaycanda nə qədər qanunsuz evlər tikilir?! Mən soruşanda sanki heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının, şəhər icra başçılarının xəbəri yoxdur, heç kimin xəbəri yoxdur. Bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən gördüm ki, orada "Dostluq" parkındakı ağacları qırırlar, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin aydınlaşdırın, bütün tikilən binalar qanunsuzdur. Dedim ki, gedin dağıdın onları. Qoy, bu binaları tikənlərə dərs olsun. O gün gəlib, görürəm ki, yenə də düz "Dostluq" parkının yanında, yamacda villalar tikilir. Dedim öyrənin bunu kimlər tikir? Heç bir adam çıxmadı. Dedim ki, gedin villanı sökün, görək kim çıxacaq bunun arxasından. Heç kim çıxmadı. Dedim belədirsə, əgər heç kim məxsus deyilsə, bunları söküb, dağıdın, başqalarına da dərs olsun. Gedirlər qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Burada elə istinad divarları tikilib ki, bəlkə də o divarların inşasına bir neçə milyon manat sərf olunub.

Bu qədər özbaşınalıq olmaz. Mən dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır. İlk növbədə, bütün vəzifəli şəxslər nümunə göstərməlidirlər. Yerlər zəbt edilir, qanunsuz tikintilər aparılır. Ondan sonra gedib bunu qanunsuz yolla sənədləşdirirlər.

Yüksək gərginlikli xatələrin altında nə qədər binalar tikilib. İnsanlar bəlkə də bunu başa düşmür ki, bu, onların özləri üçün nə qədər böyük təhlükədir. Ancaq o icazəni kim verir? Elə bil ki, özbaşınalıq tikilib. Axı biz hamımız Azərbaycanı yaşayırıq. Əgər yerli icra orqanları, bələdiyyə icazə verməyə, özbaşınalıq kim nə edər bilər? Bələdiyyə bir növ necə deyirlər, icra başçılarının filialına çevrilib. Bələdiyyənin öz səlahiyyəti var. İndi mən o fəaliyyəti görmürəm. Bütün bölgələrdə, kəndlərdə, şəhərlərdə işlər dövlət büdcəsi hesabına görülür. Bələdiyyə bir kənd yolunu tikibmi? Halbuki bu, bilavasitə onun işidir. Bütün kənd yollarını dövlət büdcəsi hesabına, ya da Prezidentin ictimiyat fon-

dunun hesabına biz tikirik. Bələdiyyə, sadəcə olaraq, bir möhür idarəsidir, yəni, qanunsuz əməllərə şamp qoyur. Bu məsələ də prokurorluq tərəfindən araşdırılmalıdır, buna son qoyulmalıdır.

Soruşuram bu qanunsuz binalar haradan meydana gəlib? Heç kim bilmir. Bu, mümkün deyil. Bu da, necə deyirlər, mənbədən qaynaqlanan hadisədir. Qanunsuzluğa, özbaşınalıqna son qoyulmalıdır.

Ona görə, gələcəkdə belə bədbəxt hadisələrin təkrarlanmaması üçün, komissiya üzvləri, mənə konkret təklif verin. Bir balaca bina da icazəsiz tikilə bilməz. Bundan sonra əgər bu, olacaqsa nəinki işdən çıxaracağam, onlar cinayət məsuliyyətinə də cəlb ediləcəklər. İndi Azərbaycan ictimaiyyəti götürür ki, ölkədə toxunulmaz insan yoxdur. Cinayət törədsə, vəzifədən asılı olmayaraq məsuliyyətə cəlb edilməlidir.

Mən dəfələrlə demişəm ki, vəzifəli şəxslər özlərini normal aparsınlar, insanlarla ünsiyyət qursunlar, insanları incitməsinlər. Onlar özləri, ailə üzvləri qanunu pozmasınlar. Dəfələrlə demişəm, amma nə görürəm, yenə də mənim göstərişlərimi icra etməyənlər var və nəticə nə olur? Onlar özləri bədbəxt olurlar. Azərbaycan ictimaiyyəti hər şeyi bilir. Heç kim qanundan kənar qala bilməz. Bir nəfər də toxunulmaz deyil. Bax, son vaxtlar bir neçə iş adamı böyük pozuntularla bağlı məsuliyyətə cəlb edilib. Vaxt gələcək ictimaiyyət bu məsələlərə bağlı məlumatlandırılacaq. Nəyə görə? Ona görə ki, öz məsuliyyətini dərk etməmişlər, dövlət əmlakını talamışlar, dövlət vəsaitini oğurlamışlar.

Vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər. Ondan sonra məsuliyyətdən yayınmaq istəyirlər. Əfsuslar olsun, belələrində himayədarlıq vərdət məmurları da var ki, onları məsuliyyətdən yayındırmaq üçün min cür əməllərdən çıxırlar. Mən demişəm, burada oturanlar mənim mövqeyimi bilirlər. Bir adam da məsuliyyətdən qaça bilməz, xüsusilə dövlət məmuru. Böyük vəzifə sahibi məsuliyyətli olmalıdır. Biz hüquqi dövlətdə yaşayırıq. Cinayət törətmisənsə get cəzasını çək, vəssalam. Ona görə, bir daha demək istəyirəm ki, bu hadisə ilə bağlı konkret təkliflər verilməlidir. Bu gün bütün dövlət məmurları, bütün dövlət qurumlarında çalışanlara bir daha xəbərdarlıq edirəm ki, hər kəs qanuna əməl etməlidir, heç kim məsuliyyətdən qaça bilməyəcək. O cümlədən, bax, bu bədbəxt hadisənin səbəblərini də mütləq məsuliyyətə cəlb ediləcəklər. Ədalət bərpa olunacaqdır.

Yanğın zamanı xəsarət alanlar qayğı ilə əhatə olunublar

Xəbər verildiyi kimi, Binəqədi rayonu Azadlıq prospekti 200/36 sayılı çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı xeyli sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Rəsmi məlumatlara görə, baş vermiş hadisə ilə əlaqədar 56 nəfər sakin tibbi yardım üçün müraciət edib. Onlardan 15-nə yerində tibbi yardım göstərilib, 41 nəfər müxtəlif xəstəxanalara yerləşdirilib.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibb Yardım Stansiyasının əməkdaşlarından öldürülmüş mələməyə əsasən, yanğın zamanı yaralananların əksəriyyəti toksiki zəhərlənmə diaqnozu ilə 1 saylı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Hazırda orada müalicə alan sakinlərin vəziyyəti sabitdir və həyatları üçün təhlükə yoxdur.

Yaralıların vəziyyəti ilə yerində tanış olmaq üçün Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətdik. Şöbənin həkimi Almazxanım Bağirova bizimlə söhbətində baş vermiş yanğın nəticəsində şöbəyə tütüdü zəhərlənmə diaqnozu ilə 34 nəfərini gətirdiyini



bildirdi: "Mayın 20-də həmin binada yaşayan daha bir sakin toksiki zəhərlənmə diaqnozu ilə şöbəyə qəbul olunub. Xəstəxanaya yerləşdirilənlərdən bir necəsi ötən gün ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb. Xəsarət alanlardan 3-ü üç, dörd və altı yaşlardadır. Hazırda şöbədə müalicə alan xəstələrin əksəriyyətinin vəziyyəti sabit olaraq qalır və ciddi həkim nəzarətindədir".

A.Bağirovanın sözlərinə görə, hadisə zamanı xəsarət

alaraq xəstəxanaya yerləşdirilən sakinlərə dövlət qurumları və digər təşkilatlar tərəfindən xüsusi diqqət göstərilir: "Mayın 20-də Azərbaycanın birinci xanımı xəstəxanada müalicə alan sakinlərə baş çəkib. Gün ərzində səhiyyə nazirinin müavinləri daim yaralıların vəziyyəti ilə şəxsən tanış olub, lazımı göstərişləri veriblər. Onu da əlavə edim ki, Binəqədi rayon rəhbərliyi hər gün xəstələrin vəziyyəti ilə maraqlanıb".

Xəstəxanada olarkən yanğın zamanı xəsarət almış Rəhimə Ələkbərova ilə söhbət etdik. Onun sözlərinə görə, mayın 19-da zəhərlənmə diaqnozu ilə huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib: "Həkimlərin ciddi səyləri nəticəsində indi özümü yaxşı hiss edirəm. Bizə göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm".

Sözgedən binanın 7-ci mərtəbəsində yaşadığını deyən Sədaqət Allahverdiyeva bizimlə söhbətində hadisənin bir anda baş verdiyini bildirib. Hazırda vəziyyətinin nisbətən yaxşı olduğunu söyləyən S. Allahverdiyeva həkimlərin göstərdiyi qayğıdan razılıqla danışıb. O, ölkənin birinci xanımı Mehriban Əliyevanın

yeva və Nigar Yahyayeva da bizimlə söhbətlərində söhbətlərinin getdikcə yaxşılaşdığını vurğulayıblar.

Əməkdaşlarımız, həmçinin, yanar binanın sakinlərinin müvəqqəti yaşayış yeri ilə təmin olunmaları, habelə zərərçəkmiş sakinlərin çətinliklərinin aradan qaldırılması, onları narahat edən sualların

çətinləyən qərarqaha rayon icra hakimiyyəti başçısının 1-ci müavini İlqar Süleymanov rəhbərlik edir.

Qərarqahdan bildirildiyinə görə, zərərçəkən sakinlər onları narahat edən məsələlərlə bağlı gün ərzində buraya müraciət edə bilərlər: "Qərarqah səhər saat 8-dən gecə saatlarına kimi fəaliyyət



millət vəkillərinin, ziyalıların davamlı olaraq onlara baş çəkdiqlərini diqqətə çatdırıb.

Xəstəxanada müalicə alan bina sakinləri – Şahnaz Bəni-

cavablandırılması məqsədilə Binəqədi RİH tərəfindən yaradılmış qərarqahın fəaliyyəti ilə də maraqlanıblar. 8-ci mikrorayon, S.S.Axundov kü-

göstərir. Yanğın zamanı zərər çəkmiş 57 ailədən 26-sı kirayə pulu ödənilməsi üçün onlara kirayə haqqı ödənilib, 10 ailə isə ev axtarışındadır".

"ASAN xidmət" yanğın baş verən binanın sakinlərinə xidmət göstərməyə başlayır

Binəqədi rayonu ərazisində yanğın baş vermiş binada sənədləri yanan və ya korlanmış sakinlərə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən səyyar "ASAN xidmət" vasitəsilə xidmət göstəriləcək. Səyyar şəkildə göstərilən xidmətlər aidiyyəti dövlət qurumları tərəfindən təqdim olunur.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, bu xidmətlərə aşağıdakı və digər zəruri sənədləşmələr daxildir:

- Notariat fəaliyyəti;
- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;



- Süürçülük vəsiqələrinin dəyişdirilməsi;
- Mənzillər üzərində mülkiyyət hüquqlarının il-

kin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
- Daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatı

tına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüküklüyyə) dair dövlət reyestrində arayıqların verilməsi;

- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Xidmətlər yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılmış qərarqahın yanında mayın 22-dən etibarən səyyar avtomobillər və iritutumlu avtobus vasitəsilə həyata keçiriləcək.

Səyyar "ASAN xidmət" in iş qrafiki: həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları"nın 4-cü hissəsinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq:

1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 may tarixli 1229 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasına əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15.000,0 (on beş min) manat, bina sakinləri olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20.000,0 (iyirmi min) manat məbləğində dövlət vəsaiti hesabına birləşmiş maddi yardım müəyyən edilsin.

2. Çoxmərtəbəli yaşayış binasında əsaslı təmir və yenidənqurma işlərinə

başlamaq üçün 3000000,0 (üç milyon) manat vəsait ayrılıb.

3. Bu Sərəncamın 1-ci və ya 2-ci hissələrində göstərilən məsələlərin həlli və binanın sakinlərinə kirayə pulu ödənilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə cəmi 5000000,0 (beş milyon) manat məbləğində vəsait ayrılıb.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, Bu Sərəncamın 3-cü hissəsində göstərilən vəsaitin müəyyən olunmuş qaydada ödənilməsinə təmin etsin.

5. Yerində yetiriləcək işlərin təxirə salınmadan icrasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, bu Sərəncamın 2-ci hissəsində göstərilən işlərin birbaşa müvafiq olaraq yerinə yetirilməsinə icazə verilsin.

6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Abid ŞƏRİFOV,
Azərbaycan Respublikası Baş nazirinin müavini, Dövlət Komissiyasının sədri
Bakı şəhəri 21 may 2015-ci il

Gizli qəhrəmanlar – xilasedicilər

Mayın 19-da baş verən yanğında xilasedicilər barədə çox danışılır, hətta bəziləri qəhrəman adlandırılır. Təbii ki, qəhrəmanlıq ayrı anlayışdır və vəzifə borcunu yerinə yetirən şəxslərin qəhrəman adlandırılmasına ehtiyac yoxdur. Ancaq...

Ancaq bir xüsusi məqam var: əgər xilasedici öz əleyhqazını çıxarıb, tütü altında qalan sakinə verirsə, öz əynindəki odadavamlı paltarını çıxarıb, xilas etmək istədiyini adamın əyninə geyindirirsə və əleyhqazsız, çıpaq qaldığı halda belə "geyindiriyi" zərərçəkəni çiyinlərinə alıb, 7 mərtəbə düşürsə, huşunu itirib yerə yıxılana qədər insanları xilas etməyə davam edir... O, artıq qəhrəmandır.

Özünü təhlükəyə atan, yanğından qorunma paltarını, tütüdəndə boğulmağa imkan verməyən əleyhqazını başqa bir insana verib, tam təhlükə altına düşdüyünü bilib-bilə yanğından insan xilas etməyin başqa adı varmı? Həmin xilasedicini ax-

tardıq: Xətai Şahverdiyevi, FHN-in Yanğından Mühafizə dəstəsinin Nəsimi rayon əməkdaşını. Bizim üçün sürpriz çıxış Nəsimi rayon Yanğından Mühafizə dəstəsinin rəisi etdi: "Haqqımızda bu qədər yazmaq doğru deyil. Dəstəmiş, sadəcə, öz vəzifə tapşırığını yerinə yetirib".

Təvazökarlıqımı? Yox, sadəcə, onlar doğrudan da belə düşünlülər. Bəlkə də bilmirlər ki, 14-cü mərtəbədə, od-alovun içində özünün yanma, boğulma, ölmə riskinə əhəmiyyət vermədən əynindəkiləri çıxarıb bir insana geyindirir və zəhərlənib huşunu itirməklə qeyri-bərabər döyüşdə düşmənin sona qədər vuruşmaq səviyyəsinə düşür: hər ikisində "özünüqoruma instiktii" olmur: qəhrəmanlıq bu instiktin öhdür ki, birində Vətən, digərində Vətəndaş qorunur!

Vətəndaşları həyatı bahasına qoruyan Xətəini də ona görə danışırdıq. Daha doğrusu, yalnız o am bizimlə



bölməyə zor-xoş razı sala bildik:

- Hadisə olan gün təlimdə idim. 3-cü dərəcəli həyəcən signalı verildikdə təlimləri yarımcı qoyub hadisə yerinə tələsdik. Ora çatanda artıq bizim əməkdaşlarımız yanar binanın içərisində kəşfiyyat, xilasetmə işlərinə başlamışdı. Elə bu zaman əməkdaşımız, baş çavuş Məmməd İbadovu gördüm. O, artıq 3 nəfər sakinini yanğından xilas etmişdi. Halsız vəziyyətdə idi, tütü-

dən zəhərlənmişdi. Onun döyüş paltarını istədim, geyinib yuxarı qalxdım. 14-cü mərtəbədə döşəməyə uzanmış kişini ayağa qaldırdım. Gedək, dedim. Getmək istəmədim. Dedim, vaxt keçdikcə vəziyyət daha da pisləşir, gedək. Su içirdim, nəm əski ilə üzünü sildim. Kişi dedi ki, astmayam, bacarmıram, hava uda bilmirəm. Tez əynimdəki döyüş paltarımı çıxarıb ona geyindirdim, əleyhqazımı ağzına bağladım. Onu pilləkənlərlə düşürdüm,

özüm isə yaş əski ilə zəhərli havadan qorunurdum. 7-ci mərtəbəyə çatanda dedim, ola bilsin, mənim havam çatmasın, mən təcili qaçaraq düşüm, sən qorxma, blokda ancaq tütü var, alov yoxdur, özün enərsən. Gördüm, kişi təəddüd etdi, ona görə də onu tək qoymadım, halsızlaşsam da, ondan əl çəkmədim. Bir də onda ayıldım ki, xəstəxanadayam.

Yəni mənim yerimə hamı belə edərdi, elə edirdilər də...

Yanğından zərər çəkən ailələr elektrik haqlarından azad olunacaq

Bakı şəhərinin Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında mayın 19-da yanar çoxmərtəbəli yaşayış binası sakinlərinin bütün elektrik borcları "Azərişiq" ASC-nin hesabına ödənilib.

"Azərişiq" in mətbuat xidmətindən verilən məlumata görə yanmış binanın sakinləri qarşıdakı aylarda da məskunlaşacağı istənilən yerlərdə elektrik



haqlarından azad ediləcək. "Həyatları normal axara düşsə qədər "Azərişiq" bu abonentlərin bütün elektrik sərfiyyat xərclərini öz üzərinə götürür", - deyər məlumatda bildirilib.

9-cu mikrorayonda növbəti səyyar görüş

MƏL AĞAXANOV

Azərbaycan Prezidenti İlham Əliyevin icra strukturları qarşısında müəyyən edilmiş ciddi tələblərdən biri də vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə diqqətlə yanaşılması ilə bağlıdır. Binəqədi Rayon İcra Hakimiyyəti fəaliyyətini məhz bu tələblər çərçivəsində quraraq vətəndaşların qəbulunun təşkili, onların müraciətlərinə vaxtında baxılması və həlli istiqamətində zəruri tədbirlər həyata keçirir. Bu baxımdan, rayon icra hakimiyyətinin iştirakı ilə sakinlərlə müntəzəm olaraq keçirilən səyyar görüşlərin böyük rolu var.

Mayın 15-də 9-cu mikrorayon H.Babaşov küçəsi 20-də, əhalinin kütləvi tədbirlər evində keçirilən növbəti səyyar görüşdə rayon icra hakimiyyətinin məsul vəzifəli şəxsləri, müxtəlif idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin 123 nəfər mikrorayon sakini iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirmişdir ki, ölkə başçısı İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, yerlərdə sakinlərlə müntəzəm görüşlər keçirilir, onların narahat edən problemlərinin həlli istiqamətində tədbirlər görülür: "Bu görüşlərdə qaldırılan problemlərin bəziləri yerində həll olunur, digərlərinin həlli nəzarətə götürülür. Problemlərin bəzilərinin həllinin obyektiv səbəblərdən bir qədər uzanması da mümkündür. Amma onların heç biri diqqətsiz qalmır və icraya yönəldilir. Bütün müraciətlər qeydiyyata alınır və



aidiyyəti şöbələrə göndərilir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən bütün layihələr, görülən işlər əhalinin rahatlığı, yaxşı yaşamları üçündür. Bizim vəzifəmiz insanlara layiqli xidmət göstərmək, onların problemlərinin həllinə yardımçı olmaqdır". RİH başçısı bildirmişdir ki, rayonda mövcud olan bütün problemlər ölkə başçısının diqqət və qayğısı ilə mərhələlərlə həllini tapacaq, əhali-də narahatlıq yaradan məsələlər aradan qaldırılacaqdır: "Möhtərəm Prezident İlham Əliyevin bütün rayonların icra hakimiyyətlərinin başçıları qarşısında müəyyən edilmiş diqqət və qayğısı ilə bağlı Binəqədi RİH-ə müraciət edən vətəndaşa yüksək səviyyədə diqqət olmalı, heç kim narazı getməməlidir. Rayon rəhbəri olaraq mövcud problemlər barədə kifayət qədər məlumatım var və onların həlli üçün cidi-

di tədbirlər həyata keçirilir. Lakin elə problemlər də var ki, onlar barədə bilavasitə vətəndaşlarla keçirdiyimiz görüşlərdə xəbər tuturuq. Yəni vətəndaşlarla keçirilən səyyar görüşlər mövcud problemlərin öyrənilməsinə və imkan daxilində həllinə xidmət edir. Məsələn, məlumatlıyıq ki, yay mövsümü ilə əlaqədar sakınlar içməli su ilə bağlı "Sakinlərin Müraciət Xidməti-1646" ya daha çox müraciət edirlər. Bu və digər problemlərin həlli üçün operativ tədbirlər həyata keçirilir".

Rayon icra hakimiyyətinin başçısı sakinlərlə görüşdə Bakıda keçiriləcək I Avropa Oyunlarının keçirilməsinə çox az vaxt qaldığını qonaqları və idmançıları qəbul etməyə tam hazırdır. İdmançıların keçəcəyi prospekt tutulan idman meydanları da tələblərə tam cavab verir". Görüşdə iştirak edən 9-cu mikrorayon sakini Na-

İctimai Şura I Avropa Oyunlarını təbliğ edir

SİYAVUŞ ƏMİRLİ

Tarixdə ilk dəfə keçiriləcək I Avropa oyunlarına ev sahibliyi edəcək Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxtda və onun rayonlarında həyəcan və coşqu artmaqdadır. Binəqədi rayonunda mötəbər idman tədbirinə hazırlıq 2014-cü il iyulun 1-dən icrasına start verilmiş "Təmiz Binəqədi" sosial layihəsi ilə başlayıb. Layihə çərçivəsində müxtəlif tədbirlər – əhali arasında maarifləndirmə aksiyaları, müsabiqələr təşkil olunub, yeni parklar açılıb, sosial çarxlar hazırlanıb. Rayon sakinləri də bu ictimai faydalı işə layiqli töhfələrini verməyə çalışırlar.

Avropa Oyunlarının təbliği məqsədilə rayonda yaradılmış İctimai Şura da müxtəlif tədbirlərin keçirilməsinə start verib. Binəqədi rayon 26 saylı Uşaq və Gənclərin Yaradıcılıq Məktəbində keçirilən "Binəqədi məktəblərində "Bakı-2015" dərsləri" adlı tədbir də bu qəbildən olub. Tədbirdə İctimai Şuranın sədri Aslan Mehdiyev, sədr müavini Həmid Mehdiyev, katibi Fuad Hüseynzadə, yaradıcılıq məktəbinin, habelə Laçın rayon 13 saylı orta məktəbin şagird və müəllim kollektivi iştirak edib.

Qonaqları salamlayan məktəbin direktoru Ziyad Nəbiyev bildirdi ki, I Avropa Oyunları ərafında İctimai Şuranın bu cür təşəbbüsləri təqdirəlayiqdir. İctimai Şuranın sədri Aslan Mehdiyev sözlərinə görə, tədbirin keçirilməsində başlıca məqsəd I Avropa oyunlarını ərafında

rayon sakinlərini məlumatlandırmaq, onlara bu möhtəşəm idman tədbirinin əhəmiyyətini aşılamaqdır. Qeyd olunub ki, tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi böyük nailiyyətdir: "Ölkəmizin mötəbər idman yarışlarında böyük nailiyyətlər qazanması, dünyadakı nüfuzunun ilbəl artması nəticə etibarilə 2015-ci ildə I Avropa Oyunlarının ölkəmizdə keçirilməsində həlledici rol oynayıb. Avropa Olimpiya Komitəsinin qəbul etdiyi qərardan ötən müddətdə Oyunlara hazırlıq işlərinin sürəti və miqyası inanılmaz səviyyədə artıb. İstər cənab Prezidentin, istərsə də Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın apardıdığı gərgin və məqsədyönlü işin səmərəsi göz qabağındadır".

İctimai Şuranın sədri qeyd edib ki, belə beynəlxalq tədbirlərin təbliği zamanı erməni işğalçıların torpaqlarımıza təcavüzü haqda da geniş məlumat vermək lazımdır: "Əlbəttə, ilk Avropa Oyunları ölkəmizi daha da məşhur edəcək. Əcnəbilər ölkəmizi tanıdıqca, düşmənlərimizin də kim olduğunu öyrənəcəklər. Fikrimcə, hazırda Azərbaycanı və dünyada yaşayan bütün azərbaycanlıları maraqlandıran ən başlıca məsələ Qarabağ məsələsinin tez bir zamanda həllini tapması və işğal altında olan torpaqlarımızın geri qaytarılmasıdır".

İctimai Şuranın katibi Fuad Hüseynzadə bildirdi ki, Azərbaycan I Avropa Oyunlarını qəbul etməklə şərfli

və məsuliyyətli bir işi öhdəsinə götürüb: "Şübhəsiz, bu beynəlxalq idman tədbiri Azərbaycanın dünyada növbəti siması olacaq. Oyunların dövlətimiz üçün böyük siyasi əhəmiyyəti var. Bu gün Azərbaycanı sevməyən bədnam xarici qüvvələrin qara piar apardığını şahidi oluruq. Bu qərəzli münasibət və həqiqətə qarşı maksimum gücümüzə çalışaraq I Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyik və dünya dövlətləri Azərbaycanın potensialının bir daha əyani şahidi olacaqlar. Oyunlardan sonra beynəlxalq birlik Azərbaycanın gücünü, mədəniyyətini, bacarığını görəcək və belə olduqda bizə qarşı münasibət də dəyişəcək. Bu, dünya güclərinin Qarabağ probleminin həllinə münasibətini də dəyişəcək".

İctimai Şuranın sədr müavini Həmid Mehdiyev bildirdi ki, hələ "Avroviziya" musiqi yarışından sonra ölkəmizin dünyada nə qədər tanındığını şahidi olduq: "Azərbaycandan danışılanda ilk olaraq bu yarışmanın adını çəkirlər. Ümid edirəm ki, I Avropa Oyunları bundan da böyük səmərə verəcək. Azərbaycan 15 gün ərzində dünyanın gündəmində olacaq. Olimpiya Oyunları Yunanıstandan, futbol İngiltərədən başladığı kimi, Avropa Oyunları da məhz Azərbaycanın adı ilə bağlı olacaq. Bu, tarixi bir hadisədir və ölkəmizin dünyada təbliği baxımından mühüm əhəmiyyət daşıyır".

Qarşılıqlı məsələlərə şəraitində keçən tədbirdə şura üzvləri tədbir iştirakçılarının

Avropa Oyunları sosial şəbəkələrdə təbliğ olunur



M.ÖRUCOV

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında "Bakı-2015" I Avropa Oyunlarının sosial şəbəkələrdə təbliği" mövzusunda tədbir keçirilib. Tədbirdə təşkilatın sədri Ramiz Göyüşov və əməkdaşları, Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Leyla Kərimova, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, müxtəlif ərazi ilk partiya təşkilatlarının gənclər birliklərinin rəhbərləri və partiya fəalları iştirak ediblər.

Əvvəlcə YAP Binəqədi rayon təşkilatının "Bakı-2015" I Avropa Oyunları haqda hazırladığı videofilm

nümayiş olunub. Ramiz Göyüşov partiya üzvləri olan gəncləri salamlayaraq paytaxtımızda keçiriləcək mötəbər idman tədbiri haqqında



ətraflı danışdı, bu yarışların Azərbaycanı dünyada daha geniş tanıdacağını, ölkəmizin müsbət imicini gücləndirəcəyini qeyd edib. Nəticədə gənclərin I Avropa Oyunları

ilə bağlı geniş məlumatla malik olmasının, müxtəlif sosial şəbəkələrdə Oyunlarla bağlı fəal təbliğata qoşulmasının vacibliyini vurğulayıb. O, par-

tiya üzvləri olan gəncləri ölkəmizi istəməyən müxtəlif qüvvələrə qarşı mübarizədə fəallığa çağırıb. YAP Binəqədi rayon təşkilatının baş təlimatçısı Əli-

mərdan Sultanov təşkilatın sosial şəbəkələrdəki fəaliyyətindən danışdı, "Facebook" sosial şəbəkəsində yaradılmış "Binəqədi YAP" qrupu və rayon partiya təşkilatının rəsmi internet saytı olan "bineqedi-yap.org.az" saytı haqda ətraflı məlumat verib, habelə təşkilatın müxtəlif media orqanları ilə əməkdaşlığından danışdı. Leyla Kərimova Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən abadlıq-quruculuq işləri, reallaşdırılan layihələr və müxtəlif görüşlərin sosial şəbəkələrdə vasitəsilə geniş ictimaiyyətə çatdırıldığını bildirdi, sosial şəbəkələrlə müvafiq təbliğat işlərinin qurulduğunu diqqətə çatdırdı.

Ülviyyə Usubova çıxışında Binəqədi Rayon Gənclər və İdman İdarəsinin gördüyü işlər və reallaşdırılan maarifləndirici tədbirlər haqda danışdı və bütün bunların sosial şəbəkələrdə geniş əks olunduğunu vurğuladı.

YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvü Nərgiz Qurbanı isə gənclərin "Twitter" sosial şəbəkəsində təbliğat işini effektiv qurmasının və bu şəbəkədən düzgün istifadə etməsinin vacibliyini qeyd edib. Sonda gənclərin sualları tədbir iştirakçıları tərəfindən ətraflı cavablandırıldı.

Binəqədi məktəbliləri ADA Universitetində...

M.ÖRUCOV

Mayın 18-də M.Ə. Rəsulzadə bələdiyyəsinin təşkilatçılığı ilə qəsəbə ərazisindəki 30 və 143 saylı tam orta məktəblərin yuxarı sinif şagirdləri ADA Universitetinin fəaliyyəti ilə tanış olmaq üçün bu böyük təhsil müəssisəsinə ekskursiyaya gəliblər. Gənc nəslin düzgün peşə və ixtisas seçiminin istiqamətləndirilməsi məqsədi daşıyan tədbirdə sözügedən bələdiyyənin sədr müavini Leyli Tahirova, Yerli sosial məsələlər daimi komissiyasının sədri Jalə Tofigzadə, Yerli ekologiya məsələləri daimi komissiyasının sədri Şaiq Qəhrəmanov, Hüquq məsələləri daimi komissiyasının üzvü Ayla İbrahimova, Yerli büdcə məsələləri daimi komissiyasının üzvü Günel Vahabzadə, gənclər, müəllim və şagird kollektivi iştirak ediblər.

Görüşdə çıxış edən Leyli Tahirova bildirdi ki, xarici siyasət sahəsində uğurların əldə olunmasında, ilk növbədə, diplomatiyanın xüsusi rolu var: "Dünya dövlətləri arasında Azərbaycanın ədalətli mövqeyinin müdafiəsi məhz diplomatlarımızın üzərinə düşən şərəfli və məsuliyyətli vəzifədir. Bu gün müstəqil dövlətimiz üçün gənc diplomat kadrların hazırlanmasında ADA Universiteti mühüm rol oynayır. Bugünkü görüşün şüküldə də məqsəd yeni nəslə diplomatiya peşəsinə marağın artırılmasıdır".

Sonra ADA Universiteti-



nin Bakalavr proqramları üzrə qəbul şöbəsinin əməkdaşı Xədicə Hüseynova qonaqları salamlayaraq, bu görüşdən məmnunluqlarını dilə gətirib, bildirdi ki, dövlətimizin başçısının 2006-cı il 6 mart tarixli fərmanı ilə təsis edilən ADA yarandıqı gündən öz fəaliyyətində xüsusi ixtisaslı diplomat kadrların hazırlanmasını və beynəlxalq münasibətlər sahəsində elmi tədqiqatların aparılmasını əsas prioritet kimi götürmüşdür.

Akademiyada idarəetmə sistemi tam avtomatlaşdırıldığından tələbələr bu təhsil ocağına gəlişi, dərslərdə iştirakı və onların nəticələrini avtomatik olaraq kompüterlərə ötürülür, tələbələr auditoriyalara tələbə kartları vasitəsilə daxil olurlar. Biznes fakültəsində 40 və 80 nəfərlik elektronlaşdırılmış 20 auditoriya var. Bu auditoriyaların özəlliyi ondan ibarətdir ki, Azərbaycanda ilk dəfə olaraq, burada müəllimlərin tədris lövhələrində qeydləri və yazıları "smart-board" sistemi vasitəsilə "Wi-Fi" və ya "bluetooth"la tələbələrə kompüterlərinə ötürülür.

Yəni tələbələr müəllimlərin qeydlərini birbaşa kompüterlərdə də görə bilirlər.

Təhsil ocağının dördmərtəbəli kitabxana korpusu ilə tanışlıq zamanı şagirdlərə məlumat verilib ki, Azərbaycanda ən böyük xaricidilli kitabxanaya malik olan ADA-da ingilis dilində 500 mindən artıq elektron kitabdan istifadə olunur. Kitabxanaya və informasiya xidmətinin rəhbəri Marta Spiers də şagirdlərlə görüşüb, onların təəssüratlarını öyrəndi.

Daha sonra şagirdlər ADA-nın tələbə mərkəzi ilə tanış olublar. Bildirilib ki, mərkəzin birinci mərtəbəsində 300 nəfərlik kafə və 300 nəfərlik iclas zalı fəaliyyət göstərir. Burada yüksək keyfiyyətli audio və video çəkilişlərin aparılması məqsədilə müasir avadanlıqlar quraşdırılıb. Mərkəzdə Azərbaycan dövlətçiliyinin və diplomatiyasının tarixini əks etdirən zal, musiqi və rəsm dərnəklərinin keçirilməsi üçün ayrıca otaqlar da fəaliyyət göstərir.

Görüş zamanı şagirdlərin çoxsaylı sualları ətraflı cavablandırılıb.

→ İqtisadiyyat

“The Holland Times” jurnalı Niderland-Azərbaycan biznes forumu barədə

Niderlandın nüfuzlu “The Holland Times” jurnalının may buraxılışında “Niderland-Azərbaycan biznes forumu” adlı geniş məqalə dərc olunub.

Məqalədə Niderland ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığın inkişafının Maastrixt İdarəetmə Məktəbində (MSM) keçirilmiş növbəti biznes forum zamanı öz təsdiqini tapdığı qeyd olunur. Forumda Azərbaycan iqtisadiyyatının bütün sektorlarından 50-dən çox nümayəndənin iştirak etdiyi diqqətə çatdırılır.

Yazıda Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Dövlət Neft Fondunun icraçı direktoru

Şahmar Mövsümovun, Niderland senatoru, MSM-in sədri, 2005-2008-ci illərdə Avropa Şurası Parlament Assambleyasının prezidenti olmuş Rene van der Lindenin, Niderlandın iqtisadiyyat naziri Henk Kampın, Limbburq vilayəti qubernatorunun müavini, iqtisadi məsələlər üzrə regional nazir Tvans Beurskensin, AZPROMO-nun prezidenti Rütəf Məmmədovun biznes forumda çıxışlarından fikirlərə yer verilib.

Məqalədə forum çərçivəsində iştirakçıların “Baku-2015” birinci Avropa Oyunlarına həsr olunan fotosərgi ilə tanışlıqdan da bəhs olunur.

Azərbaycanın turizm potensialı “IMEX 2015” beynəlxalq sərgisində

Almaniyanın Frankfurt şəhərində keçirilən “IMEX 2015” beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunur.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sərgidə ölkəmizin turizm potensialını əks etdirən 72 kvadratmetrik stand hazırlanıb. Sərgiyə

gələn qonaqlara ingilis və alman dillərində reklam karakterli çap məhsulları təqdim edilib. Beynəlxalq turizm sərgisində Azərbaycan Konqreslər Bürosu, həmçinin “Absheron Hotel Group”, “Boulevard Hotel Baku”, “Fairmont Baku”, “Hilton Baku”, “JW Marriott Absheron Baku”, “Kempinski Badamdar Baku”, “Qafqaz Baku City Hotel & Residences”, “Trump International Hotel & Tower Baku”, “Holiday Inn Baku” mehman-

xanaları və “Improtex Travel Tours & Conferences”, “Caspian Event Organisers”, “ENC Tours”, “Geo Travel”, “MICE.az”, “Millennium Tourism”, “Pasha Travel” və “Regea Travel” şirkətləri təmsil olunur.

Azərbaycan Konqreslər Bürosu artıq ikinci dəfədir ki, “İMEX” beynəlxalq turizm sərgisində iştirak edir. Mayın 21-dək davam edəcək sərgidə 74 ölkədən təxminən 3500 şirkət təmsil olunur.

**Ötən dörd ayda 16,6 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub**

Bu ilin dörd ayı ərzində ölkədə 16,6 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, həmin dövrdə ümumi daxili məhsulun 36,2 faizi sənayedə, 3,0 faizi kənd təsərrüfatı, me-

şə təsərrüfatı və balıqçılıqda, 13,5 faizi tikintidə, 10,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatında, 2,0 faizi informasiya və rabitə xidmətlərində, 15,2 faizi isə sosial və digər xidmətlər sahəsində yaradılıb.

Məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 faizini təşkil edib.

Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidməti

Sizin zənginiz bizim üçün çox əhəmiyyətlidir!

www.binegedi-ih.gov.az

**Beynəlxalq Ailə Günü qeyd olunub**

MAIL

BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq hər il 15 may tarixi bütün dünyada “Beynəlxalq Ailə günü” kimi qeyd olunur.

Bu münasibətlə may ayının 15-də Şəmkir Rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilmişdir.

Tədbirdə Binəqədi rayonu Ağalarzadələr ailəsi təmsil etmişdir.

Mayın 14-də Binəqədi Rayon İcra Hakimiyyəti və M.Mağomayev adına 26 saylı Uşaq Musiqi Məktəbinin birgə təş-



kilatçılığı ilə 15 may – Beynəlxalq Ailə Gününe həsr olunmuş tədbir keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova, M.Mağomayev adına 26 saylı Uşaq Musiqi Məktəbinin direktoru Gülşən Quliyeva, məktəbin

müəllimləri və valideynlər iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan məktəbin direktoru Gülşən Quliyeva musiqi məktəbinin fəaliyyəti və keçirilən tədbirin mahiyyəti barədə qısa məlumat verib.

Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti

başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova bildirib ki, ailə tarixən xalqımızın yüksək mədəni dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayır: “Bir sıra toplulardan fərqli olaraq, Azərbaycan cəmiyyətində ailə institutu öz sosial təyinatını və milli-mədəni missiyasını daha dolğun şəkildə qoruyub saxlamaqdadır”. Şöbə müdiri onu da vurğulayıb ki, hər birimiz ailəmizi qorunmalı və övladlarımızı Vətənimizə, xalqımıza sevgi ruhunda tərbiyə etməliyik.

Sonda M.Mağomayev adına 26 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri konsert proqramı ilə çıxış ediblər.

Görkəmli şairin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

MAIL AĞAXANOV

Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi Binəqədi rayonunda fəaliyyət göstərən təhsil müəssisələrində qeyd olunub. Mayın 18-də 179 sayılı tam orta məktəbdə görkəmli şairin xatirəsinə həsr edilmiş “Axi dünya fırlanı” devisi altında tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəb direktoru Kəmalə Abdullayeva Prezident İlham Əliyevin Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi barədə sərəncamını xatırladıb, bunun görkəmli şairin irsinə verilən yüksək qiymətin bariz nümunəsi olduğunu qeyd edib. Direktor

bildirib ki, B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisistik kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən çox iri həcmli poemanın müəllifidir. Şairin əsərləri, şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, ispan, macar, dillərinə tərcümə edilib.

Bildirilib ki, B.Vahabzadə bədii yaradıcılığa 1943-cü ildə çap olunmuş “Ana və şəkil” şeiri başlayıb. Onun “Mənim dostlarım” adlı ilk kitabında toplanan lirik şeirlərində faşizm qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri öz əksini



tapıb. Şairin lirik şeir və poemalarında, mənəzüm pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Ha-

ra gedir bu dünya”, “Özümüzü kəsen qılınc”, “Cəzasız günah”, “Dar ağacı” pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.

Sonda şagirdlərin ifasında şeir və mahnılar səsləndirilib.

Binəqədi rayonunda növbəti ağacəkmə kampaniyası

MAIL

Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Ümumrespublika yaşıllaşdırma marafonu” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Fövqəladə

Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin şəxsi heyətinin təşəbbüsü ilə mayın 16-da ağacəkmə və yaşıllaşdırma aksiyası keçirilib.

Binəqədi rayonu 7-ci mikrorayon ərazisində, “Dərnəgül” metrostansiyasının yaxınlığındakı parkda təşkil olunan aksiyada RİH başçısının birinci müavini İlqar Süleymanov,



FHN-in Bakı Regional Mərkəzinin şəxsi heyəti və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Aksiya zamanı ərazidə biomüxtəlifliyin artırılması və floranın zənginləşdirilməsi üçün 300 ədəd sərvi ağacı əkilib. Yeni əkilən ağac tinglərinə aqrotexniki qulluq göstərilib.

“İDEA” İctimai Birliyi-

nin təşəbbüsü ilə keçirilən “Ümumrespublika yaşıllaşdırma marafonu” təbii və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çox mühüm əhəmiyyətə malikdir. Ətraf mühitin mühafizəsi və yaşılların artırılmasına töhfə verən bu cür kampaniyalar bundan sonra da davam etdiriləcək.